



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

VI Yazı

Bağirovun 'Müsavat' partiyasının faaliyeti ve taktikası haqqında izahat verdi Azərbaycan kommunist partiyasının 16-ci Bakı konfransında məktəb, məarif, edəbiyyat, sənət və ssəhərlərdəki milli hərəkatlara kommunist partiyası daxilində və xaricindəki müxalifət xüsusi əhəmiyyət vermişdi. İşli, münnəvər adamları sovet rejimini qarşı müxalif və biterəf olmaq üzərə ikinci yerə bölen katiblər kommunist partiyasının içində türk millətçiliyi edən bir Rza-zadə qrupunun mövcudluğunu etiraf etmişdilər. Bütünlükə vəziyyətin pisləşməsində 'Müsavat' fırqəsi ittiham edilmiş və Ruhulla Axundovun təkili ilə onun amansızcasına azılmış qərar alılmışdı. Bu 1925-ci ilin sonunda olmuşdu. Bağırov gizli çələş 'Müsavat' təşkilatına mənsub 4 nəfərin həbs olunduğunu qeyd etmişdi. Bu konfransdan sonra 1926 və 1927-ci illərdə 'Müsavat'a qarşı terror bütün şiddəti ilə davam etdirilmişdir. Həmin illərdə Bakı, Gəncə, Qarabağ və Naxçıvan həbsxanaları münnəvər milliyətlərə dənli idi.

Bundan üç il əvvəl həbs olunub Şimalın soyuq vilayətlərindən Solovki adasına və digər monastr hücrelərinə sürgün edilənlərin 12-ci Bakı çəkəsinə qaytarıldı və bunlardan bir qismi azad edildi, bir qismının de azad olunacağı gözlənilirdi. Sürgün edilənlərin bir çoxu verəm xəstəliyinə tutulmuş və sahələri pisləşmişdi.

Bir tərəfdən 3-4 il əvvəl sürgün edilən və əzab verilən məzəmlər Solovkiden Bakı çəkəsinə qaytarıldığı və qismən de azad edildiyi halda, sürgünler və əzablar sefərinə çıxarılmış üçün yeni məhbus dəstələri hazırlanmışdır. Bakı çəkəsi Müsavatçılar, ziyanlı millətçilərle doldurulmuşdu.

Keçən mart ayından etibarən (1926) çeka tərafından zaman-zaman təkrar edilən həbsler nəticəsində bir çox Türk ziyanlı fikir sahibləri, sovet hakimiyyəti eleyhine mübarizə aparmaq ittihamı ilə həbs edilmiş min çür işçəncələrə məruz qalmışlardı. Martda, iyunda, avqustda nehayət Bakıda kommunist kongresinin Müsavatçılar eleyhine icra etdiyi gurultulu nümayiş ərefəsində tutulan Azərbaycan Türk ziyanlarının sayı yüzlərə idi. Bunlardan yalnız 250-si herbələrdi.

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özünlərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

1928-ci il sentyabrın başlangıcında Azərbaycan Kommunist Partiyasının Bakı təşkilatının geniş iclasında yenə de 'Müsavat'la ixtilaf məsəlesi müzakirə olunmuşdur.

Azərbaycan dövlət müəssisələrində, komissarlıqlarında, Universitetdə, ali mühəndis məktəblərində, kommunist partiya məktəblərində, hətta gənc kommunist təşkilatlarında Türklerə qeyri-

Türkərin iki cəbhə olaraq millətçilik ixtilaflarında olduqları haqqında Mirzoyan etrafı məlumat vermişdir. O, Türk işçilərinin millətçilik xəstəliyinə tutulmuş olduqlarını əlavə etdiyindən sonra kommunist partiyası daxilində də ixtilafın olduğunu bəhs etmişdir. Milli dünyagörüşə mənsub olan bu müxalifət Azərbaycanın siyasi, iqtisadi və tam istiqlal fikrini irəli sürür. Mirzoyana görə belə tələb irəli sürünen Azərbaycan kommunistləri "Müsavat" partiyasının təlimat ilə hərəket edirlər. Bular, əyni manda, Azərbaycana gəlmekdə olan Rus mühacirətine mane olmaq isteyirlər. Mirzoyan azərbaycanlılara qarşı aşidakları təklif etmişdir:

"*Solovki sürgünündəki məhbusat özərini necə aparırlar? Onlar edilən zülümə və təhribərə necə müqavimət göstərirlər? Hər şeyə təbə obub, boyunmu əyirər? Müqavimətmə göstərirər? Yoxsa aktiv surətdə mübarizəni edirlər? Müellifin yazdığına görə məhbusatın böyük bir çoxluğu üçün boyun aymak tipik bir ahval ruhiyyədir. Rus, sən biri və dözümüzdür.*

Bununla belə müellif rus olmayan məhbusların həyatına dair, bu "səbər və dözümüz cəbhəsinin" yaradılması haqqında olmuş hadisələrə bəzi qeydlər edir. Onun dediyinə görə "passiv mübarizə" Müsavatçıların elan etdiykləri ac-

lanlar çoxbilməş oldunuz eyləmi? Aclıq etməyimi öyrəndiniz? Biz sizə adığın nə olduğunu öyrədərik, tez olun xizəkdən qazın...

"Qalxməq istəyəndə isə çekistər türfəngin qondağı ilə vururdular, döye-döye aparırlar. "Müsavatçılar, nəhayət Ovsenkoya gelib çatırlar. Məndən rica etdiyər ki, onlara bir gün möhəlet verim ki, özərini gəlsinlər. "Aclıqdan sonra zəif" deyirdilər. Ricalarını dinləmədim və həmin andan onları meşəyə ağac kəsməyə göndərdim" deyə Quzenko müfəttişliyə məlumat verirdi.

Aclıq natiçisində Müsavatçıların bir qismi Ovsenkoda öldü. 15 nefer isə Kond adasına gəndərildi. Bu adaya eslinde işə yaramayan məhbuslar göndərildi. Bura mezarə açılan bir qapı idi".

Kiselyov sədə, adən naməlum qəhrəmanlardan deyil, Ağayev Cahangir adlı bir Azərbaycan doktorundan bəhs edir. Doktor Cahangir Kond adasında "xəstəxana" müdürü idi. 1929-1930-cu illərdə Tiflisdə ölmüşdü. Müellif deyir ki:

qaldırılmışdı. Kəndlilər kollektiv əkinçilik təşkilatlarına doldurulmuşdu. "Müsavat" in ilərden bəri yazdığı və söylədiyi məsələlər indi həqiqət olmuşdur. "Müsavat" feodal rejimində son qoyaraq bütün torpaqları kəndlilər arasında bölmək və həmin torpağı kəndlinin mülkiyyətinə vermək niyyətində idi. Nəp dövründə sovet hökuməti demək olar ki, "Müsavat" in torpaq siyasetini qəbul etmişdi. Halbuki kommunizmin əsil qayəsi bu deyildi.

Kollektivləşmə dövründə Azərbaycan kəndlisi elde silah qarşılıması. Bu şəkildə 1929-cu ildən tə 1932-ci ilin sonlarında qədər davam eden silahlı bir savaş başlamışdı. Azərbaycan kəndlisi bu savaş "Müsavat" bayrağı altında aparıldı.

"Müsavat" partiyası kəndlilərə müraciətə yaddığı bir bayannaməsində mübarizənin içtimai-sinfi deyil, siyasi və milli xarakter daşıdığını qeyd edir. Milli istiqal və demokratik respublika, habelə bu respublikanın şəxsi azadlıq və fərdi təsərrüfat olmadan kəndlinin mülkiyyəti təsərrüfat olmağı kəndlinin mülkiyyəti.

ni və azadlığını müdafiə etməsinin imkan xaricində olduğu göstərilirdi. Bu bayannamə Azərbaycan xalqını her şəyden əvəl və hər şeyin fövqündə bu azadlıqlar, bu haqları qoruyacaq milli istiqal və milli hakimiyyət bayrağı altında çarpışmağa davet edirdi.

"Müsavat" bu daveti dərhal eşidilər və bütün mübarizə "Müsavat" partiyasının şüərləri altında aparılırlı. Geniş xalq kütəsinin əməkçi kəndlilər zümrəsinin şüurlanmasında və əsil milli inamı və milli vəcdən tapmasına böyük təbəyəvi əhəmiyyəti olan bu çağırışları bolşeviklər çəkərlər və saxla bayannamələrlə, işğəncələr boğa bilməzdilər.

Bolşeviklər yazıldır.

"Kənd iqtisadiyyatını sosializmə əsasına keçirmək üçün icra etdiyimiz tədbirlər kəndlilərin burju-qəlqələşən təbəqəsinin mühəddis müqaviməti ilə qarşılaşmışdır. Kəndlilərin bu müqavimətini idarə edən müsavatçıları, özərini sovetlər əleyhine çıxışlarında Müsavatçılar bütün Türk milletinin adından danışraq özərini xalqı seven vətənperverlər kimi göstərildilər. Bunu isbat üçün 1918-1920-ci illərdə Azərbaycanı idarə etdiyərək zaman yürüdükləri siyasetə müraciət edirlər. Bu siyasetin əsası kəndliyə torpaq, fəhləye isə 8 saatlıq iş günü idi."

1920-ci il Gəncə üşyani və Şəhərə arayışında şəhərin 20 min əhal-

İşğala qarşı Azərbaycan milli hərəkatı



"Bu münasibətlə biz, müsavatçılarla qarşı savaşımızı şiddetləndirməliyik. Məlum şəydi ki, bütün bu millətçilikfi kir və arzularını təhrik edən ideoloq "Müsavat" fırqəsidir. Ona görə də biz bilavasitə "Müsavat" partiyası ilə mübarizə aparmalıyiq. Baş düşmənimizin "Müsavat" olduğunu bütün proletar sinifinə bildirməliyik. Konkret faktlərlə və aydın məsallarla Müsavatın ixtiashaşlığını meydana çıxarmalıyiq. Başlıca düşmənimiz olan bu partiyani ideoloji, həmçinin bütün cəbhələrdə amansızlıqla məhv etməliyik".

Bu bəyanatdan sonra bütün Azərbaycan miqyasında bir "temizləmə" və soyqırım başlıdı. Yüzlərlə Müsavatçılar məktəblərində, müəssisələrində, ordudan qovularaq, zindanlara doldurularaq Solovki adasına sürgün edilirdi.

"Müsavat" partiyasına mensub ideyalı gençlərin Azərbaycan, Tiflis və Moskva həbsxanalarında göstərdikləri cəsər və metən dillərə dastan olduğunu kimi. Şimalın buzlu cəhənnəmlərində de göstərdikləri qəhrəmanlıqlar məşhurdur. Bu xüsusda o cəhənnəmdən dönen və xarıdən neşr etdiyərək xatirələr və raportlardan bəzi biterəf müşahidəçilər de aydın olmuşdur. Solovki sürgünündə olarken Müsavatçıların acıq elan etməleri və zülmə müqavimətləri haqqında Avropa metbuatında xatirələrini çap etdirən ilk əcnəbi hindli Səid olmuşdur. Sürgündəki Müsavatçıların yaşadıqları heyət və göstərdikləri yüksək cəsərət haqqında ən son məlumatı Kiselyov-Qromov adlı bir rusun 1936-ci ilə Şanxayda neşr etdiydiyi kitabından bilirik. Əsəri yanan rus illərə Solovki həbsxanasında müdürü etmiş, Müsavatçılarla birbaşa temasda olmuşdur. Özünü, Rusiyani bolşeviklərin vəhşətindən qurtarmaq mübarizəsinə həsr etmek üçün xərçə qoşmışdır. O, "SSRİ-də ölüm qərar-

lıq aktı "müstəsna bir mövqə tutmaqdır".

Qromov bir faciəni yada saldıqlan sonra, hafızəsində möhökəm yer tutmuş daha bir hadisəni də bəle anladır:

"İkinci unudulmaz mübarizə hadisəsi Müsavatçıların yeni tipli Azərbaycan partiyası üzvlərinin elan etdiyərək "Müsavat" olduğunu bütün proletar sinifinə bildirməliyik. Konkret faktlərlə və aydın məsallarla Müsavatın ixtiashaşlığını meydana aqır işlərde azyiyət çəkmələri üzündən baş verdi. Müsavatçılar öz ixtisasları üzrə işlərini Kond adasından döñəcək ləri işləmək istədiklərini bildirdilər. "Biz si-

'Bu son dərəcə həssas və gözəl, könül oxşayan bir adam, Kond adasının yeganə doktoru idi. O, dərdimi bölüşdürüb bəcəyim tekə bir insan idi. Kond adasına onu məhv etmək üçün göndərmişdilər, cümlə o, Solovkide müsavatçıların aqıq etirazlarında iştirak etmişdi. Onuna birləşdə buraya 15 nəfər müsavatçı da göndərmişdilər. Onların 1929-1930-cu illərdə ölüb-ölmədiklərini bilmirəm. Her hədə onların Kond adasından döñəcək ləri qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

Bu məhbuslardan bir qismi 6-ci dəfədir ki, həbs olundular. Bir qismi da bir ildən atıqlır ki, həbs olunduqları halda nə üçün həbs olunduqlarını bilmirdilər. Daxili işlər naziri və Azərbaycan "çeka"nın rəisi Bağırovun nitqindən məlum olur ki, bu adalar "Müsavat" təşkilatına mənsub olaraq sovet hakimiyyətini içəridən dağıtmışdır. Lakin belə ağır töhfətindən olan bu zavallılara sovet məhkəməsində özərini bildirdilər. "Biz sizin qəfiyyən məməkün deyil".

<p